



(əvvəli ötən sayımızda)

*Assuroloq J.Kooper də Oppertin bu fikrini təqđır edərək yazırıdı: "Beləliklə, Oppert Zənd Avestadakı Tur sözünün iran dilərinə aid olmadığını, etimoloji baxımdan Turan mənşəli söz olduğunu və Sumerin elə Turan olduğunu fikrini irəli sürmüştür". (Cooper J. 1993, Səh. 186)*

*Oppertin Turan və Turya sözünün sumer mənşəyi haqqında ki bu cəsarətli fikri arıyanızın tərəfdarlarının böyük narazılığına və ona qarşı kəskin hücumlara səbəb olmuşdur.*

J.Halevi Assuriya adının mixi yazınlarda və o cümlədən Bisütun və digər kitabələrdə Aturiya və Atur şeklinde yazılıdığını əsas götürərək Turan adının da bu sözdən yaradığını və sami mənşəli olduğu fikrini irəli sürdü. Lakin Turan adının sami və ari deyil, mənşə etibarı ilə turanlıların öz dillərinə məxsus olduğu haqqında Oppertin mövqeyini müdafiə edən Fransız sumeroloqu və tarixçisi F.Lenorman yəhudi mənşəli assuroloq M.Halevinin Turan adını sami mənşəli hesab etməsinə qarşı çıxış edərək yazırıdı: "M.Halevinin iddia etdiyi kimi turları İran ənənəsinə görə sami mənşəli Suriyalı hesab etmək yanlışdır. Tura adı iddia edildiyi kimi Assur adının pers qaya kitabından yazılılığı Athur adından yaranmamışdır. Pers gelənkərli bizim turanlı adlandırdığımız xalqı birmənalı şəkildə bir şimal xalqı və bir ırq olaraq Turan kimi qəbul edir. Turan adı protomidiya, akkad, uqor-fin və türk-tatar dillərində eyni şəkildə "oğul, ulu ırqın oğlu, rəhbər" mənasında olan Tur sözündən yaranmışdır. Qədim iranlıların Turya adlandırdıqları Turanlıların özlərinə "Tur" adını ona görə qəbul etmişlər ki, bütün xalqlar öz köklərini nəcib qanın daşıyıcısi olan ulu bir əcdada bağlayırlar. Tur eponiminin qədim kökün Ön Asiyadan qədim sumer akkad, midiya, elam kimi turanlı xalqların dilində "ulu ırqın oğlu, rəhbər" anlamı daşıyan və ulu bir əcdad olan Tura bağlıdır. (Lenormant F. 1875, Səh. 381)

Öslində, Halevi doğru olaraq qeyd etdiyi kimi Assuriya ərazisi samiler bura gəlmədən önce burdakı yerli turanlı xalqın dilində Aturiya, Turan kimi ifadə olundu və Tur kökünə bağlı çoxsaylı yer adları mövcud idi ki, bu haqqda digər bölgülərdə bəhs olunaqcadır.

Bir çox görkəmli tarixçi və linquistlər Turan adının kökünün sumer dilindəki "tur" sözünə bağlı olduğu fikrini müdafiə edirdilər.

tanrıdır. (F.Delitzsch, Sumerische glossar, Səh. 163)

Fransız Lenorman da Tur sözünün geniş izahını verərək yazırı ki, Sumer dilində Turqal və Nirqal eponimləri mövcuddur. Sumer dilində "tur" oğul deməkdir, "qal" böyük, əzəmetli deməkdir, "nir" isə rəhbər, prins anlamına daşıyır. Nir-qal böyük, əzəmetli başçı, rəhbər deməkdir. Beləliklə, Turqal əzəmetli başçı, tanrıının əzəmetli oğlu anlamındadır. Turan, turlar və türk etnonimlərinin

nış istifadə olunanlardan biri de Tur sözüdür. P.Leander assur dilindəki sumer sözlerinin araştırılmasına xüsusi bir əser həsr etmişdir. (Leander P. 1903. )

Tur sözünün izahını verən Y.Oppertbu sözün "sakkanak" adında olduğu kimi assur dilinə onun saklar adlandırdığı turanlılardan keçdiyini yazır. Assurlarda general mənasında olan "Tur-tan" adı sak/iskitlərdən assurlara keçmişdir.

#### Turkman adı

Türk xalqlarının böyük bir qolu təşkil edən Türkmen adının etimologiyası müxtəlif şəkillərdə izah olunur. Prof.Dr. İbrahim Kafesoğlu Türkmen adının etimolo-

Lakin Türkman etnoniminin əsl kökünün qədim turanlı öntürklərə məxsus eponim olan Tarqumannu adının təşkil etdiyi qədim mənbələrdə öz əksini tapmışdır. Türkmen adının izahı ilk dəfə Mahmud Kaşgarinin "Divani lügət-it Türk" əsərində verilmiş, türkmenlər və Makedoniyalı İşgəndərlə əlaqədar bir əfsanə də təqdim olunmuşdur". (R.Ağayev. Türkman anlayışı və onun etimologiyası ərəb və fars dilli müəlliflərin əsərlərində. Geostrategiya jurnalı N3, May-iyun 2015)

Məqalədə çox doğru olaraq Türkman adının əsl kökünün qədim turanlı öntürklərə məxsus eponim olan Tarqumannu adının təşkil etdiyi yazılsa da, bu etnonimin qədim tarixi kökəri izah edilməmiş, onun mənşəyinin məhz sumerlərə məxsus olduğu və eponimin lügəti mənası izah edilməmişdir.

Bize məlum olan yazılı ədəbiyyatda Türkmen adı ilk dəfə ilkin Orta əsrlər ərəb müəlliflərinin

#### Ələsgər Siyablı

# Dünya tarixinin Turan dövrü

Görkəmli dilbilimçisi, diller haqqında nəzeriyənin banisi Maks Müller Turan adını "süretli olan, daima hərəkətdə olan, etrafda dolaşan" kimi izah edir. Türk adı əsində Turan ırqının ən qədim kollektiv adı olmuşdur. Çin



müəllifləri hələ e.q. V əsrde Hi-unq-nuların bir qolu kimi Tukuelər haqqında bəhs edərən bunu təsdiq etmişlər. Etimoloji baxımdan Türk adı arilərin Himalayın quzeyində yaşayan atlı köçərilər və iskit-sak xalqına verdikləri Tura, Tuvaşa, Turuşka adlarından yaranmışdır. (Max Müller. 1854, Səh. 1877, Səh. 357-358)

Lakin Müller yanlışlıqla etimoloji baxımdan Türk adını arilərin Himalayın quzeyində yaşayan atlı köçərilər və iskit-sak xalqına verdikləri Tura, Turvaşa, Turuşka adlarından yaranmış olduğunu yazır. Gerçeklikdə isə Turvaşa, Turuşka adları Türk adının həmin dillərdə təhrife uğramış fonetik şəkilləridir.

Alman Sumerşünası, sumer dilinin lüjetini tərtib etmiş F.Delitzsch Tursözünün sumer dilində çox mənşəli söz olduğunu yazır: Tur-oğul, həyat, giriş qapısı, qapı, doğulma, ana bətni kimi anamlar daşıyır. NinTur Sumerlərdə ana

kökünü təşkil edən Tur eponimi ulu əcdada, tanrıya bağlı olaraq ulu əcdədin, ulu ırqın oğlu və rəhbəri deməkdir. (Lenormant F., 1877, Səh. 357-358)

*Qədim turanlı öntürkərin dilindəki Tur sözü Türk ləhcələrinin bir ərzində doğulmaq anlamlı datur/tuur/tour/töra şəklində ifadə olunur, "tuq" isə dini mənada əlamətləşərə deməkdir ki, qədim turanlı dilində malik olduğu eyni mənəni kəsb edir. (Radlov V., 1905, Səh. 1253-1254; DTS, S. 584)*

*Türk dillərində kökünü Tur sözünün təşkil etdiyi nəvə anlamlıda torun sözü de mövcuddur.*

Etimoloji baxımdan sumer sözü olan Tur sonradan ari və sami dillərinə keçərək vətəndaşlıq qazanmış, lakin bu sözün mənşəyi araşdırılmadan yanlışlıqla həmin dillərə aid bir kəlime kimi qələmə verilmişdir. Assur dilində sumer dilində alınma çoxsaylı sözlər mövcuddur ki, bunlardan ən ge-

giyasına dair geniş bir məqala həsr etmişdir. (İbrahim Kafesoğlu. Türkler cild 4. 2002, Səh. 1001-1008)

Azərbaycan tarixçisi Ramil Ağayev də Türkmen adının izahına həsr etdiyi məqalədə etnonimin geniş izahını verir. O, F.Kirzioğlunun Türkmen adının mənşəyinə dair belə bir maraqlı fikrini sıfat getirir: "F.Kirzioğlu qıpçaqlara həsr etdiyi əsərində türkmanlarla bağlı məsələlərə də toxunur.

Onun türkman sözünün mənşəyi ilə bağlı fikirləri maraqlıdır. Müsləhif türkman sözünü Çin mənbələrində rast gəlinən "tū-kū-mōn", "Tōrat" dəkə saka "torqomalar" və bəzi qaynaqlarda eradan əvvəlki hadisələrdə adı çəkilən "dargaman" adı ilə bağlı olması ehtimalını irəli sürür. O, VIII əsr ərəb müəlliflərindən Vəhəb bin Münəbbihin əsərində rast gəlinən və hökmardar Zülqerneyin qarşılaşduğu güman edilən "torgumanlar" adlı xalqa diqqət yönəldir.

əsərlərində öz əksini tapmışdır.

Qafqazı, Azərbaycanı, İranı fəth edən, Türküstana, yeni Xorasana və indiki Türkmenistana gələn sami ərəblər qədim dövrlərdə etibarən Mesopotamiyada-ünsiyətdə olduqları və onların Turquman adlandırdıqları turan mənşəli insanlarla dil və antropoloji baxımdan eyniyyət təşkil edən türklərle qarşılaşmış və qədim ənənəyə uyğun olaraq onları da Turquman adlandırmışlar.

İbn Haldun yazar ki, ərəb müsəlman ordusu hicri 111-ci ildə (729-730) Tiflis nahiyyəsində olan "turkuman" ölkəsi üzərinə hüküm edərək onları mağlubiyyətə uğratdı. İbn Haldun öz əsərində xəzərləri və türklərin eyni kökə malik olduğunu vurgulayaraq xəzərlərin turkmən olduğunu və bütün türklərin Yafəs nəslindən olduğunu yazır. Yaqtı Həməvi də öz əsərlərində türkmanlardan bəhs etmişdir. O, hələ islamaqədəki dövrdə Mərv ətrafinda "Türkman" adlı kənd olduğunu bildirir. Onun yazdırılmışına görə, ərəb xəlifələrindən Hişam bin Əbd-ül-Malik (724-743-ci illər) oğuzların hökmədarına elçi göndərib onu İslama dəvət etsə də o, bunu qəbul etmədi. O, Muğanda türkmanlara məxsus otaqların yerləşdiyin yazır. (Ramil Ağayev. Geostrategiya jurnalı N3, May-iyun 2015)

*Sami ənənəsinə görə Turqum dedikdə türkər nəzərdə tutulur və xalqların şəcərə cədvəlinə görə Xəzər və ya Quzər Yafəsin soyundan olan Turqumun yeddiinci oğlu idi və onun bütün oğulları türk adları daşıyırdılar.*

*Yuxarıdakı sıfatdan göründüyü kimi ərəblərin Turquman adlandırdıqları türkərlər ilkin qarşılaşdıqları zaman hələ onlar İslami qəbul etməmişdilər. Ona görə də, Türkman adının "türk-iman" yəni İslami-müsəlmanlığı qəbul etmiş "imanlı" türkər şəklində izah edilməsi özünü doğrultmur.*

*Oppert və Lenorman kimi böyük assuroloqlar Tarqumannu adının sumerlərə məxsus olduğunu və mənasının "insan oğlu" anlamı daşıdığını yazmışlar.*

(ardı gələn sayımızda)